

## ƏDV-nin bəzi məsələləri haqqında

ƏDV-nin hesablanması və ödənilməsi haximundan ən müəkkəb vergi növüdür. Təcrlübə göstərir ki mühasiblər bəzən bu vergi ilə bağlı səhvlərə yol verirlər. Ona görə də daha çox səhvlərin baş verdiyi məqamlara diqqət yetirmək yaxşı olar.

### 1. Vergi tutulan dövriyyədən bütçəyə ödənilməli olan ƏDV-nin düzgün müəyyənləşdirilməsinin vacibliyi

Vergi Məcəlləsinin 174.1-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 166-ci maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən bütçəyə ödənilməli olan ƏDV-nin məbləği Vergi Məcəlləsinin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındaki fərqlə müəyyən olunur.

Başqa sözlə desək, hesabat ayı üçün bütçəyə ödənilməli olan ƏDV hesabat ayında həyata keçirilmiş vergi tutulan dövriyyədən bütçəyə hesablanmış ƏDV məbləği ilə həmin ayda bütçə ilə əvəzləşdirilməli olan ƏDV məbləği arasındaki fərq kimi müəyyən edilir. Bu zaman vergi tutulan əməliyyatın (bütçəyə hesablanmış ƏDV) baş verən vaxtı Vergi Məcəlləsinin 166-ci maddəsində göstərilən qaydada, bütçə ilə əvəzləşmə isə Vergi Məcəlləsinin 175-ci maddəsində göstərilən qaydada həyata keçirilməlidir.

Beləliklə, vergi ödəyicisi vergi tutulan dövriyyənin baş verən vaxtının müəyyənləşdirilməsinə səhva yol versə və yaxud bütçə ilə əvəzləşmə aparılmasının vaxtını düzgün müəyyən edə bilməsə, onda hesabat ayı üçün bütçəyə ödənilməli olan ƏDV məbləği də səhv müəyyənləşdiriləcəkdir.

### Bu hansı nəticələrə gətirib çıxara bilər?

Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilən məbləğinə nisbətən azaldılmışdırsa, vergi ödəyicisinə azaldılmış vergi məbləğinin 50 faizi miqdardında maliyyə sanksiyası tətbiq edilir.

Bu o deməkdir ki, hər hansı bir hesabat ayında bəyannamədə göstərilmiş ƏDV məbləği bəyannamədə göstərilən məbləğindən az olarsa, digər aylarda bəyannamədə göstərilmiş ƏDV məbləğinin bəyannamədə göstərilən məbləğindən artıq olmasına baxmayaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə həmin azaldılmış məbləğin 50% miqdardında maliyyə sanksiyası tətbiq ediləcəkdir.

Misal. Fərəz edək ki, müəssisə yanvar-aprel ayları üçün ƏDV bayannamasını aşağıdakı göstəricilərlə təqdim etmişdir:

Hesabat .... ayı	Vergi tutulan dövriyyədən bütçəyə hesablanmış ƏDV	Bütçə ilə əvəzləşdirilən ƏDV	Bütçəyə ödənilməli ƏDV məbləği
Yanvar	1.500	1.300	200
Fevral	1.200	600	600
Mart	700	500	200
Aprel	2.200	1.800	400
<b>Yekun</b>			<b>1.400</b>

Səyyar vergi yoxlaması zamanı isə aşağıdakı göstəricilər aşkar edilmişdir:

Hesabat ayı	Vergi tutulan dövriyyədən bütçəyə hesablanmış ƏDV	Bütçə ilə əvəzləşdirilən ƏDV	Bütçəyə ödənilməli ƏDV məbləği
Yanvar	1.300	1.300	0
Fevral	1.400	600	800
Mart	700	600	100
Aprel	2.200	1.700	500
<b>Yekun</b>			<b>1.400</b>

Beləliklə, vergi ödəyicisi torəfindən təqdim edilmiş bayannamənin göstəriciləri ilə səyyar vergi yoxlamasının aşkar etdiyi göstəricilər (faktiki) arasında aşağıdakı fərqlər vardır:

Hesabat ayı	Bayannamə üzrə	Faktiki	Kənarlaşma
Yanvar	200	0	+ 200
Fevral	600	800	-200
Mart	200	100	+ 100
Aprel	400	500	-100
<b>Yekun</b>	<b>1.400</b>	<b>1.400</b>	<b>0</b>

Vergi ödəyicisi bir vergi tutulan əməliyyatı səhvən yanvar ayının bayannamasına daxil etmişdir, halbuki bu əməliyyat fevral ayının bayannamasına daxil edilməli id. Bu sababdan yanvar ayının bayannamasında vergi tutulan dövriyyə səhvən 200 manat artıq göstərilmişdir. Buna uyğun olaraq fevral ayının bayannamasında vergi tutulan dövriyyə səhvən 200 manat azaldılmışdır. Nəticədə vergi ödəyicisi yanvar ayında bütçəyə ödənilməli ƏDV məbləğini 200 manat artıq, fevral ayında isə 200 manat əşkik bayan etmişdir.

Vergi ödəyicisi bütçə ilə əvəzləşdirilən bir məbləğ səhvən yanvar ayının bayannamasına daxil etmişdir, halbuki bu əməliyyat aprel ayının bayannamasına daxil edilməli id. Bu sababdan mart ayının bayannamasında bütçə ilə əvəzləşdirilən məbləğ səhvən 100 manat

artıq göstərilmişdir. Buna uyğun olaraq aprel ayının bayannamasında bütçə ilə əvəzləşdirilən məbləğ səhvən 100 manat azaldılmışdır. Nəticədə vergi ödəyicisi mart ayında bütçəyə ödənilməli ƏDV məbləğini 100 manat artıq, aprel ayında isə 100 manat əşkik bayan etmişdir.

Bu 4 ay ərzindəki göstəriciləri ümumiləşdirirsək, aydın olur ki, vergi ödəyicisi ƏDV üzrə vergi öhdəliniyini (1.400 manat) tam yerinə yetirmişdir. Bundan əlavə, vergi ödəyicisi iki dəfə ƏDL-ni bir ay əvvəl bayan etmiş və bütçəyə ödəmişdir. Lakin buna baxmayaq şayər vergi yoxlaması zamanı vergi orqanı fevral və aprel aylarında verginin müvafiq olaraq 200 manat və 100 manat azaldıldığını əsas götürəcəkdir. Nəticədə vergi ödəyicisinə azaldılmış məbləğlərin 50 faizi miqdardında maliyyə sanksiyası tətbiq ediləcəkdir:

$$(200 + 100) \times 50\% = 150 \text{ manat}$$

Deyəcəksiniz ki, bu ədalətsizliyidir? Bəlkə də. Lakin bu Vergi Məcəlləsinin 58.1-ci maddəsinin tələbidir. Buna görə də ƏDV bayannamasını tətbiq edərək vergi tutulan əməliyyatların və bütçə ilə əvəzləşdirilən məbləğlərin öz dövrüna düzgün aid edilməsinə diqqətlə ya-naşmaq lazımdır.

## 2. Qeyri-rezidentlərin vergiya cəlb edilməsi zamanı vergi tutulan əməliyyatın baş verən vaxtının düzgün müəyyən edilməsi

Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində Vergi Məcəlləsinin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə, işlərin görüləmisi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiya calb olunur.

Beləliklə, əgər xidmətin göstərilmə (işin yerifi yetirilmə) yeri Azərbaycan Respublikasında, onda ƏDV-ya cəlb olunan dövriyyə yaranır. Lakin ƏDV-nin məqsədləri üçün Azərbaycan Respublikasında qeydiyyata alınmayan (Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan) qeyri-rezident ƏDV üzrə yerli qanunvericiliyin tələblərini (vergini hesablamaq, aliciyan onu tutmaq, bütçə ilə əvəzləşmə aparmaq, vergini bütçəyə köçürmək) icra edə bilmədiyi üçün qanun bu vəzifələri qeyri-rezidentin xidmətini (işini) alan Azərbaycan vergi ödəyicisinin üzərinə qoyur. Beləliklə, xaricdən xidmət (iş) satın alan müəssisə bu əməliyyatdan ƏDV hesablamalı (öz vəsaiti hesabına) və bütçəyə köçürməlidir.

Bir qayda olaraq, belə əməliyyatlar zamanı həm də Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən mənbədə tutulan vergi da yaranır. Alıcı qeyri-rezidentə ödədiyi məbləğdən vergi (Vergi Məcəlləsinin 125-ci maddəsində göstərilmiş dərəcələrlə) tutmalı və bütçəyə köçürməlidir.

Vergi Məcəlləsinin 150.3.2-ci maddəsinə əsasən xaricdən xidmət (iş) alan vergi ödəyicisi Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən mənbədə tutulmuş vergini gəlinin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayıraq vergini bütçəyə köçürməyə borcludur. Başqa sözə desək, Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan vergi üzrə vergi tutulan dövriyyənin baş verən vaxtı müqavilə məbləğinin qeyri-rezidentə köçürüldüyü vaxt sayılır. Müəssisə mənbədə tutulmuş vergini qeyri-rezidentə ödəmə həyatə keçirdiyi rübüñ bayannamasına daxil etməlidir.

Bəzi mühasiblər səhvən bəzə hesab edirlər ki, mənbədə ƏDV-ni da müvafiq məbləğ qeyri-rezident ösdənilən zaman hesablaşmaq və bùdcəyə köçürmək lazımdır. Bu bəzə deyil! Qeyri-rezident Azərbaycan Respublikasının ərazisində vergi agenti üçün xidmət göstərən (iş yerinə yetirən) zaman ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın baş verən vaxtının müəyyənləşdirilməsi vergi agentinin (alıcıının) ƏDV ödəyicisi olub olmamasından asılıdır.

Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsa, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərənən ödənilir.

Vergi Məcəlləsinin 169.5-ci maddəsinə əsasən vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsa, o hesablanan vergini bu maddəyə uyğun olaraq qeyri-rezidentə ödəmə verildikdən sonra 7 gün ərzində ödəməyə və növbəti ayın 20-dək müəyyən edilmiş formada ƏDV bayannaması verməyə borcludur.

Bələdliklə, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsa, onda hesablanmış vergi xidmətin göstərilməsi (işin yerinə yetirilməsi) haqqında aktun bağlandıqı ayın ƏDV bəyannamasına daxil edilməlidir. Yox, əgər vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsa, onda ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın baş verən vaxtı qeyri-rezidentə ödənişin həyata keçirildiyi vaxtdır və o, hesablanmış vergini qeyri-rezidentə ödəmə verildikdən sonra 7 gün ərzində bùdcəyə ödəməlidir. Bundan əlavə bəzə vergi agenti növbəti ayın 20-dək müəyyən edilmiş formada ƏDV bayannaması təqdim etməlidir.

#### **ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların aparıldığı vaxt**

ƏDV üzrə vergi tutulan əməliyyatların vaxtının düzgün müəyyənləşdirilməsi üçün Vergi Məcəlləsinin 166.1-ci maddəsi ilə müəyyən edilmiş aşağıdakı qaydalar əldə rəhbər tutmaq lazımdır:

1. Ümumi qaydaya əsasən vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün məlumatın təqdim olunduğu (qaimə-faktura ilə təsdiq edilir) və ya işlərin görüldüyü, xidmətlərin göstərildiyi (aktla təsdiq edilir) tarixdən 30 gün müddətində “ödəmə həyata keçirildikdə, ödəmənin həyata keçirildiyi gün” hesab olunur. Bu zaman alıcıya elektron vergi hesab-fakturasının verilməsi tarixi heç bir əhəmiyyət kəsb etmir.

2. Əgər ödəniş malların təqdim edildiyi, işlərin görüldüyü, xidmətlərin göstərildiyi tarixdən 30 gün ərzində həyata keçirilmirsə, onda ƏDV üzrə vergi tutulan əməliyyatın vaxtı aşağıdakı kimi müəyyən edilir:

2.1. vergi hesab-fakturası malların təqdim olunduğu, işlərin yerinə yetirildiyi, xidmətin göstərildiyi tarixdən sonrakı 5 gün ərzində verilmişə - vergi hesab-fakturasının verildiyi tarixa;

2.2. vergi hesab-fakturası malların təqdim olunduğu, işlərin yerinə yetirildiyi, xidmətin göstərildiyi tarixdən sonrakı 5 gün ərzində verilməmişə - malların təqdim olunduğu, işlərin yerinə yetirildiyi, xidmətin göstərildiyi tarixa.

3. malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa:

3.1. ödəmə malların göndərildiyi tarixdən 30 gün müddətində həyata keçirilmişə - vergi hesab-fakturasının verilmə vaxtından asılı olmayaq ödəmə tarixinə;

3.2. ödəmə malların göndərildiyi tarixdən 30 gün müddətində həyata keçirilməmişə;

3.2.1. vergi hesab-fakturasının verildiyi tarixa - əgər vergi hesab-fakturası daşınmanın başlandığı tarixdən sonra 5 gün ərzində verilmişə;

3.2.2. daşınmanın başlandığı vaxtda - əgər vergi hesab-fakturası daşınmanın başlandığı tarixdən sonra 5 gün ərzində verilməmişə.

İndi isə bu qaydaların tətbiqinə şərti misallar üzərində nəzərdən keçirək.

**Misal 1.** Müəssisə 28 mart 2019-cu il tarixində malı alıcıya göndərmişdir. 1 aprel 2019-cu il tarixində alıcıya elektron vergi hesab-fakturası təqdim edilmişdir. 15 aprel 2019-cu il tarixində alıcıdan ödəniş daxil olmuşdur.

Bu halda vergi tutulan əməliyyatın vaxtı 15 aprel 2019-cu il tarixi hesab ediləcəkdir.

**Misal 2.** Müəssisə 28 mart 2019-cu il tarixində malı alıcıya göndərmişdir. 1 aprel 2019-cu il tarixində alıcıya elektron vergi hesab-fakturası təqdim edilmişdir. 30 aprel 2019-cu il tarixində alıcıdan ödəniş daxil olmuşdur.

Bu halda vergi tutulan əməliyyatın vaxtı 1 aprel 2019-cu il tarixi hesab ediləcəkdir.

**Misal 3.** Müəssisə 28 mart 2019-cu il tarixində malı alıcıya göndərmişdir. 5 aprel 2019-cu il tarixində alıcıya elektron vergi hesab-fakturası təqdim edilmişdir. 30 aprel 2019-cu il tarixində alıcıdan ödəniş daxil olmuşdur.

Bu halda vergi tutulan əməliyyatın vaxtı 28 mart 2019-cu il tarixi hesab ediləcəkdir.

**1-ci misalda** ödəniş mal alıcıya təqdim edildikdən sonra 18 gün ərzində, yəni Vergi Məcəlləsinin 166.1-ci maddəsində müəyyən edilmiş 30 günlük müddət ərzində daxil olmuşdur. Odur ki, vergi tutulan əməliyyatın vaxtı ödəniş günü, yəni 15 aprel 2019-cu il tarixi götürülür.

**Bu əməliyyat üzrə** ƏDV məbləği 2019-cu ilin aprel ayının bəyannamasına daxil edilməlidir.

**2-ci misalda** ödəniş mal alıcıya təqdim edildikdən sonra 33 gün ərzində, yəni Vergi Məcəlləsinin 166.1-ci maddəsində müəyyən edilmiş 30 günlük müddət keçdiğden sonra daxil olmuşdur. Elektron vergi hesab-faktura isə Vergi Məcəlləsinin 166.1-ci maddəsində müəyyən edilmiş 5 günlük infüddət ərzində alıcıya təqdim edilmişdir. Odur ki, vergi tutulan əməliyyatın vaxtı elektron vergi hesab-fakturasının verildiyi gün, yəni 1 aprel 2019-cu il tarixi götürülür.

**Bu əməliyyat üzrə** ƏDV məbləği 2019-cu ilin aprel ayının bəyannamasına daxil edilməlidir.

**3-cü misalda** ödəniş mal alıcıya təqdim edildikdən sonra 33 gün ərzində, yəni Vergi Məcəlləsinin 166.1-ci maddəsində müəyyən edilmiş 30 günlük müddət keçdiğden sonra daxil olmuşdur. Elektron vergi hesab-faktura isə mal alıcıya təqdim edildikdən sonra 8 gün ərzində, yəni Vergi Məcəlləsinin 166.1-ci maddəsində müəyyən edilmiş 5 günlük müddət keçindən keçirilmişdir.

dikdən sonra alıcıya təqdim edilmişdir. Odur ki, vergi tutulan əməliyyatın vaxtı malın alıcıya təqdim edildiyi gün, yəni 28 mart 2019-cu il tarixi götürülür.

Bu əməliyyat üzrə ƏDV məbləği 2019-cu ilin mart ayının bayannamasına daxil edilməlidir.

Yuxarıdakı misallardan göründüyü kimi, mühasib üç mümkün tarixdən birini düzgün seçməlidir:

1. malin (işin, xidmətin) alıcıya təqdim edildiyi tarix;
2. alıcıya elektron vergi hesab-fakturasının verildiyi tarix;
3. alıcıdan ödənişin daxil olduğu tarix.

ƏDV üzrə vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsinin bu qaydası kifayət qədər mürakkəbdir və mühasiblərdən bu tarixlərlə diqqətlə olmağı tələb edir.

Bundan başqa, bəzi hallarda müəssisə ƏDV üzrə dəqiqləşdirilmiş bayannama təqdim etməli olacaqdır. Məsələn, 3-cü misalda 20 aprel 2019-cu il tarixinadək müəssisə 2019-cu ilin mart ayı üçün ƏDV bayannamasını təqdim etməlidir. Lakin 20 aprel 2019-cu il tarixinadək vergi ödəyicisi bu əməliyyat üzrə ƏDV məbləğini 2019-cu ilin mart ayı üçün ƏDV bayannamasına daxil edə bilməz, çünki ödənişin asas götürülmüş üçün müəyyən edilmiş 30 günlük müddətin bitməsinə hələ 7 gün qalır. Buna görə də vergi ödəyicisi 2019-cu ilin mart ayı üçün ƏDV bayannamasını bu əməliyyat üzrə vergi tutulan əməliyyatın vaxtını dəqiqləşdirə bilməyərək təqdim edir. Əgər alıcı malin dəyərini aprelin 27-dək ödəsə, onda vergi tutulan əməliyyatın vaxtı aprel ayına düşəcək və vergi ödəyicisinin təqdim etdiyi 2019-cu ilin mart ayı üçün ƏDV bayannamasına aidiyatı olmayıcaq. Yox, əgər malin dəyərini aprelin 27-dən sonra ödəsə, onda vergi tutulan əməliyyatın vaxtı malın alıcıya təqdim edildiyi vaxt, yəni 28 mart 2019-cu il tarixi hesab olunacaqdır. Bu halda vergi ödəyicisi 2019-cu ilin mart ayı üçün təqdim etdiyi ƏDV bayannamasını dəqiqləşdirməli olacaqdır.

Vergi Məcəlləsinin 72.5-cü maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardaki məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Bu maddənin tələblərinə uyğun olaraq yuxarıda göstərilən hallarda vergi ödəyicisi ƏDV üzrə təqdim etdiyi bayannaməni dəqiqləşdirməlidir. Belə dəqiqləşdirmə yeni (dəqiqləşdirilmiş) ƏDV bayannamasının təqdim edilməsi yolu ilə həyata keçirilməlidir (bu fikir Vergilər Nazirliyinin cavabı ilə təsdiq olunur).

#### **Avans alındıqda ƏDV üzrə vergi tutulan əməliyyatın vaxtı**

Vergi Məcəlləsinin 166.2-ci maddəsinə əsasən ödəmə bu Məcəllənin 166.1.1-ci və ya 166.1.2-ci maddələrində göstərilən müddət başlananadək həyata keçirildikdə, ödəmədən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya dəha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdardında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır.

Beləliklə, əgər ödəniş avans formasında həyata keçirilmişsa və avansın daxil olduğu gündündən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, ƏDV üzrə vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır.

Məsləhət xidməti təcrübəsi göstərir ki, bazi mühasiblər Vergi Məcəlləsinin 166.2-ci maddəsindəki «ödəmədən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə» ifadəsinə düzgün başa düşmürələr və alıcıya alınmış avans məbləğinə elektron vergi hesab-fakturası təqdim edirlər. Birmanlı qəbul etmək lazımdır ki, Vergi Məcəlləsinin 176.3-cü maddəsinə əsasən vergi ödəyicisi malin alıcısına (işlərin, xidmətlərin sıfarişçisini) elektron vergi hesab-fakturasını mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gündən gec olmayaq verməyə borcludur. Başqa sözlə deşək, elektron vergi hesab-fakturası yalnız mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra alıcıya verilə bilər.

Bunu da yadda saxlamaq lazımdır ki, ödənilmiş avans məbləğinə, yəni mal göndəriləməyinə, iş görüləməyinə, xidmət göstəriləməyinə, alınmış elektron vergi hesab-fakturasını əvəzəldirməyə təqdim etmək olmaz. Bu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektron vergi hesab-fakturalarının atbiqi, uçutu və istifadə Qaydaları»nın 4.5-ci bəndində dəqiq göstərilir.

... 4.5. Elektron vergi hesab-fakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə öks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s.), əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesab-fakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. Təsdiqəcici sənədlər olmadıqda, elektron vergi hesab-fakturası ƏDV-nin və əksinə əvəzəldirilməsinə əsas verim...

Alınmış avans məbləğinə alıcıya mal (iş, xidmət) təqdim edilənədək satıcı tərəfindən elektron vergi hesab-fakturasının verilməsi qanun pozuntusuna olsa da, belə elektron vergi hesab-fakturasını verilməsinə görə masuliyət nəzərdə tutulmamışdır. Lakin belə elektron vergi hesab-fakturasını əvəzəldirməyə təqdim edən alıcı maliyyə sanksiyasına məruz qalacaqdır.

Beləliklə, yuxarıda söylənilənləri yekunlaşdırıq:

1. Avans alınması satıcı üçün ƏDV-ya cəlb edilən əməliyyatdır.
2. Avans məbləğinə elektron vergi hesab-fakturası verilməlidir. Elektron vergi hesab-fakturası mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gündən gec olmayaq alıcıya verilməlidir.
3. Satıcı sahə edərək alıcıya avans üçün elektron vergi hesab-fakturası vermişə, alıcı mal (iş, xidmət) qəbul etməyinə onu əvəzəldirməyə təqdim edə bilməz.
4. Avans alınarkən vergi tutulan əməliyyatın vaxtı elektron vergi hesab-fakturasının verildiyi tarix hesab olunur (bu şartla ki, elektron vergi hesab-fakturası düzgün verilmiş olsun).
5. Əgər elektron vergi hesab-fakturası avansın alındığı tarixdən sonra 5 gün ərzində verilməyibsa, onda vergi tutulan əməliyyatın vaxtı avansın alındığı tarix hesab edilir.

**Misal 4.** Müəssisə gələcəkdə alıcıya göndəracayı malların haqqını 2019-cu il martın 29-da qabaqcadan almışdır. Mal alıcıya 2019-cu il aprelin 1-də göndərilmişdir və elə həmin gün elektron vergi hesab-fakturası alıcıya təqdim edilmişdir.

Bu halda vergi tutulan əməliyyat 2013-cü il aprelin 1-də aparılmış sayıılır.

**Misal 5.** Müəssisə gələcəkdə alıcıya göndəracayı malların haqqını 2019-cu il martın 29-da qabaqcadan almışdır. Mal alıcıya 2019-cu il aprelin 1-də göndərilmişdir. Elektron vergi hesab-fakturası alıcıya 5 aprel 2019-cu il tarixində təqdim edilmişdir.

Bu halda vergi tutulan əməliyyat 2013-cü il martın 29-da aparılmış sayıılır.

**4-cü misalda** elektron vergi hesab-fakturası alıcıya avansın alındığı tarixdən 3 gün sonra (daha dəqiq 3-cü gün), yəni qanunla müəyyən edilmiş 5 günlük müddət ərzində verilmişdir. Buna görə də vergi tutulan əməliyyatın vaxtı alıcıya elektron vergi hesab-fakturasının verildiyi tarix, yəni 2019-cu il aprelin 1-i hesab olunur.

Bu əməliyyat üzrə ƏDV məbləği 2019-cu ilin aprel ayının bayannamasına daxil edilməlidir.

**5-ci misalda** elektron vergi hesab-fakturası alıcıya avansın alındığı tarixdən 6 gün sonra (daha daqıq 7-ci gün), yəni qanunla müəyyən edilmiş 5 günlük müddət başa çatdıqdan sonra verilmişdir. Buna görə də vergi tutulan əməliyyatın vaxtı avansın alındığı tarix, yəni 2019-cu il martın 29-uhəsab olunur.

Bu əməliyyat üzrə ƏDV məbləği 2019-cu ilin mart ayının bayannamasına daxil edilməlidir.

Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdərində ayrıca əməliyyat üçün həyata keçirilmiş sayıılır.

**Misal 6.** Müəssisə gələcəkdə alıcıya göndəracayı malların haqqı kimi, qabaqcadan iki dəfə avans ödəmə almışdır: martın 29-da - 11.800 manat (o cümlədən 1.800 manat ƏDV) və aprelin 5-də - 22.600 manat (o cümlədən 3.600 manat ƏDV). Mal alıcıya mayın 10-də göndərilmişdir və elə həmin gün elektron vergi hesab-fakturası alıcıya təqdim edilmişdir.

Bu halda 10.000 manat məbləğində vergi tutulan əməliyyat martın 29-da, 20.000 manat vergi tutulan əməliyyat isə aprelin 5-də aparılmış sayıılır.

Bu əməliyyatlar üzrə 1.800 manat məbləğində ƏDV mart ayı üçün vergi bayannaması-nı, 3.600 manat məbləğində ƏDV isə aprel ayı üçün vergi bayannamasına daxil ediləcəkdir.

Vergi Məcəllasının 166.3-cü maddəsinə əsasən xidmətlər müntəzəm və ya daimi əsasda göstərilir, xidmətlərin göstəriləməsi vaxtı bu əməliyyatın hər hansı hissəsi üçün hər dəfə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt, yaxud ödəmə əvvəl həyata keçirilmişə, əməliyyatın hər hansı hissəsinin ödəniləndiyi vaxt sayıılır.

**Misal 7.** Müəssisə müştəriyə məxsus avadanlıqla xidmət göstərmək barədə 1 il müddəti-nə müqavilə bağlanmışdır. Müqavilə məbləği 141.500 manatdır (o cümlədən 21.600 manat ƏDV). Hər ayın axırıncı günündə müəssisə müştəri ilə 11.800 manatlıq (o cümlədən 1.800 manat ƏDV) akt imzalayır və bu məbləğ üçün elektron vergi hesab-fakturası təqdim edir.

Bu halda müəssisə hər ay 1.800 manat ƏDV-ni həmin ay üçün vergi bayannamasına daxil edəcəkdir.

**Misal 8.** Müəssisə müştəriyə məxsus avadanlıqla xidmət göstərmək barədə 1 il müddəti-nə müqavilə bağlanmışdır. Müqavilə məbləği 141.500 manatdır (o cümlədən 21.600 manat ƏDV). Hər riübüñ birinci ayının ilk günündə (yanvarın 1-də, aprelin 1-də, iyulun 1-də və oktyabrın 1-də) müştəri müqavilə məbləğinin 1/4 hissəsi həcmində, yəni 35.400 manat (o cümlədən 5.400 manat ƏDV) avans ödəyir. Hər riübə haşa çatanda müəssisə müştəri ilə bu məbləğ üçün akt imzalayır və müştəriyə elektron vergi hesab-fakturası təqdim edir.

Bu halda vergi tutulan əməliyyatlar yanvarın 1-də, aprelin 1-də, iyulun 1-də və oktyabrın 1-də aparılmış sayıılır. Müəssisə həmin əməliyyatlar təzəyə yanvar, aprel, iyul və oktyabr aylarını hər biri üçün 35.400 manat məbləğində ƏDV-ni vergi bayannamasına daxil edəcəkdir.

İdral edilmiş məllar təqdim edildikdə vergi tutulan əməliyyatın aparılması vaxtı yuxarıda göstərilən qaydada müəyyən edilir.

ƏDV ədməmkələ (sonradan budecə ilə əvəzləşdirmə aparılmaqla) əldə edilmiş mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edildikdə vergi tutulan əməliyyatın aparılması vaxtı həmin mallardan müəssisənin qeyri-kommersiya sahəsində istifadə edilməsinə başlığı vaxt, yaxud işlərin görülməsi (xidmətlərin göstəriləməsi) barədə aktın imzalandığı vaxt sayıılır.

**Misal 9.** Müəssisə martın 10-da 11.800 manatlıq (o cümlədən 1.800 manat ƏDV) yataq ləvazimati almışdır. Mart ayında mal göndərənən ödənilmiş ƏDV mal göndərənin təqdim etdiyi elektron vergi hesab-fakturasına əsasən budecə ilə əvəzləşdirilmişdir. Aprelin 18-də göstərilən məllar müəssisənin balansında olan yataqxanaya verilmişdir.

Bu halda aprel ayında müəssisə 1.800 manat ƏDV hesablamalı və bu məbləğin vergi bayannamasına daxil etməlidir.

Vergi ödəyicisi öz işçilərinə və ya digər şəxslərə haqqı ödənilməklə və ya əvəzsiz qaydada mal verdikdə, onların xeyrində iş gördükdə və ya xidmət göstərdikdə, habelə mal mübadiləsi əməliyyatı aparmış olduqda vergi tutulan əməliyyatın aparılması vaxtı həmin malların göndərildiyi, işlərin görüldüyü, xidmətlərin göstərildiyi vaxt sayıılır.

**Misal 10.** Mart ayının 7-də müəssisə qadın işçilərinə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə 1.180 manat (o cümlədən, ƏDV - 180 manat) dəyərində hədiyyə vermişdir. Bu halda 1000 manat dəyərində vergi tutulan əməliyyat mart ayının 7-də baş verdiyi hesab olunur.

Mart ayı üçün bu əməliyyatı görə müəssisə 180 manat ƏDV hesablamalı və bayannamasına daxil etməlidir.

Vergi ödəyicisinin ƏDV-nin ödəyicisi kimi qeydiyyatı lağış edilirsə, lağışetmə vaxtı onun sahibliyində qalan məllar ƏDV-nin məqsədləri üçün lağetmənin qüvvəyə minməsin-dən biləvasitə əvvəlki gün təqdim edilən məllər kimi qiymətləndirilir.

**Misal 11.** Vergi ödəyicisinin ƏDV-nin ödəyicisi kimi qeydiyyatının lağış edilməsi 2019-cu il martın 10-də qüvvəyə minmir. Həmin tarixdə vergi ödəyicisinin sahibliyində bazar dəyəri 11.800 manat (o cümlədən 1.800 manat ƏDV) olan mal var. ƏDV-nin məqsədləri üçün bəzə hesab ediləcəkdir ki, həmin mallar 2019-cu il martın 9-də təqdim edilmişdir. Bu halda müəssisə 1.800 manat ƏDV-ni may ayı üçün vergi bayannamasına daxil etməlidir.